

ORTAQ KEÇMİŞDƏN ORTAQ GƏLƏCƏYƏ

ÇARIZMIN İŞGALCİLİQ SİYASƏTİ ÜMUMTÜRK TARİXİ KONTEKSTİNDƏ

⇒ **Əvvəli ötən saylarda**

Planlar, hazırlıklar, ilk yürüşler

Kazanlı karşılıklı münasibetler sxeminde baş veren principial dayınlılık 1545-1550-ci illerin hadniselerine özünü çitpaqlığı ile gösterdi. Moskva bu illerde aramız saray çevrilişleri, klan ve qruplaşmaların didişimi neticəsində zəifləyən Kazan xanlığının üzerine bir neçə yürüş təşkil etmiş, lakin müvəffeqiyət qazanmamışdı. 1549-cu ildə Safa Girey xanın ölümü ilə hadisələr həlli-cə fazasına keçdi. Krimdən yeni xanın göndərilməsi lengidiyindən taxta Safa xanın ayaşlı oğlu Ötemiş çıxarıldı, anası Suyumbike isə xanın naibesi oldu. Suyumbike Noqay əmri Yusuf mırzənin qızı idi. Milli ruhda terbiyə almış, eri Səfa xanın işgalçılara qarşı mübarizəsində ona dəyaq olmuş Suyumbike Kazandakı "millətçi-partiya"nın liderlərindən biri kimi tanınırı. Sələntən naibesi kimi fəaliyyətində de milletçi qüvvələrin gücənməsinə çalışır, xanlığın idarəcilik işlərində onlara arxalannırdı. Sarayın, xanın ve Suyumbike-nin özünün mühabəfisi oğlan Koşçokin (başqa mənbələrdə Kuçak; görünür, Qoçaq adının tatarca karşılığıdır) başçılıq etdiyi Krim qvardiyasına həvəle olunmuşdu. Moskva da manipulyasiyalarını bu istiqamətdə qurur, Krim və Noqay xanadalarının Kazan taxtından kənarlaşdırılma-sı tələbi ilə çıxış edir, yerliçilikli duygularını qızısqırmadla əhalini arasında elave tərəfdarlar toplamaq istəyirdi. Əsas məqsəd isə Kazanı digər tatar uluslarından tecrid etmek, Qızıl Ordanın varis-ləri arasına nifaq salmaq idi. Uğursuz hərbi saflarlarından sonra Kazan siyasetini yeniden nəzarətden keçirən çar hökuməti bu dövrde artıq etrafı plan-proqram da tərtib etmiş, atacağı addimları mühümülüyün görə belə bir ardıcılıqlı sıralamışdı:

Kazana su nəqliyyatı yollarının ələ keçirilməsi və şəhərin blokadaya alınması:

Sviyaga çayı sahilində gələcək əməliyyatlar üçün mərkəz rolu oynaya biləcək bir qalanın inşa olunması;

*rus əsirlerin azad edilməsi;
ilk olaraq Volqanın sağ sahili-
nin ilhaq edilərək Rusiyaya bir-
ləşdirilməsi;
əlavə itkilərə yol vermemək
üçün hazırlanmış yürüsün mərhə-*

Osmanlı tecrübesini əsas götürərək, Bəyazid Atayev, filolog

türən I. Peresvetovun firkətincə Kazan üzərinə yürüş IV İvanın özü başçılıq etməli idi. Bu, əsər gələrin döyüş ruhunun yüksəldilməsi və yürüşə bəyənəklər diqqətin artırılması üçün siyasi və remzi məna daşıyırı. Xüsusi döyüş və sərkərdəlik bacarığı ilə fərqlənməsə də, Ivan bu teklifi qəbul etdi. Əməliyyatlara faktiki rəhbərliyi isə həmisi keçi kimi, baş hərbi qərargahın və qvardiyaların başında duran kuzalar Vladimir Vorotinski və İvan Şeremetev həyata keçirməli idilər.

Yürüşə hazırlıq 1551-ci ilin yazında başladı. Kazanın 60 kilometrliyində, eyniadlı çayın mən-

Qızıl Orda və ondan törəmə tatar xanlıqları

(tarixi-etnoografik öcerklər)

səbəndə tikilən Sviyajsk qalasının vaxtında başa çatdırılması üçün Rusyanın daxili vilayətlərindən lazımi tikinti materialları və ustalar getirildi və qala çox qısa müddədə rus qarnizonunun istifadəsinə verildi. Volqa və Kama çaylarından Kazan xanlığında gələn yollar kəsildi. Çay keçidlərinin ticaret gemilərinin üzüne bağlanması, qurulan zastavalarда yüklerin ciddi baxışdan keçirilməsi və müsadire olunması, ənənəvi iqtisadi əlaqələrin qırılması, planlaşdırıldığı kimi, xanlı-

ticaret ve teserrüfat heyatının, erzaq teminatının pozulması ile neticelendi. Kazan ətraf aləmdən tacrid edildi. Eyni zamanda, çeremis ve çuvaşların ele alınması üçün genişmiqyaslı tədbirlər görüldü. Ruslara əməkdaşlığı razılaşan nüfuzlu şəxsləri grupları halında Moskvaya göndərir, "elahəzərin qonaqları" kimi ağırlayırlar, onlara qiymətli hədiyyeler və bəxşişler verir, mükaflandırır, bir coxlarında həftə maşa da kesirdilər. Sviyajsk qalasının fealiyyəti başlaması krimilərdən narazı olan dağlıq ahalisinin rusların tərafında keçməsi üçün yeni imkanlar açdı və prosesi sürətləndirdi. Xanlığın dağlıq ərazilərinin işgalçılara təslim edilməsi hadisələrin sonrakı inkişafında dönüş nöqtəsi oldu, Kazan-Rusya qarşıdırmasının dincəradan çıxmasına və hər iki tərəfdən həddən artıq şiddetlənməsinə getirib çıxarıdı. Rus tərəfi artıq ısrarlı bir şəkildə xanlığın dağlıq ərazilərinin ilhaqını rəsmiləşdirmək tələbi ilə çıxış etmeye başladı. Bundan əvvəl bele bir tələbə qarşılaşmanın kazanıllar artıq blokadın götürülməsi müqabilində rusların başlıca sərtlərinə boyun əyməyə, krimiləri ha-

kimiyətdən uzaqlaşdırımaq (iyunda rus tərəfdarları bunu isteyirdilər). Şahəlini taxta getirməye, Moskvanın suvereniliyini köhnə qayda üzrə (xərac ödəmək və s.) qəbul etməye razılaşmışdır. Məcburyiyyət qarşısında 300 nəfərlik Krim garnizonu, sahərdən

Şirin Kınıq qarınzı Şəhərən çıxarılmışdı. İdarəcilik selahiyətleri oğlan Xudaykul ve Nureli Şirin bayın başçılıq etdiyi müvəqqəti qrupa verilmiş, Seyid Qul-Şerif molla danişmalar üçün Sviyajska göndərilmişdi. Xanlığın başbilenleri köməksiz qalmış. Otağı van Gomel'e qədər gedən

Ötemış xan ve Suyumbikeni, qasa bilmişim kırımları, onları aile üzvlərini (məs., oğlan Koşçağın iki, oğlan Ağməhəmmədin bir oğlunu) və müləttiq qüvvələrin liderlərini tevhil vermaya hazır oldularını bildirmiş, rus əsirlerin azad ediləcəyinə dair öhdəlik götürmüştür. (Bu öhdəliklərin bir çoxu təzliyə yerinə yetirilmiş, o cümlədən, Ötemış Girey və anaşı Moskvaya aparılmışdı. Bir il sonra malika Suyumbike carin razılığı esasında Şahəliye əre verilmiş, Ötemış isə 1553-cü ilde xaç suyaşa çekildi, Aleksandr Safagireyevic adını almış, 1566-ci ilde 20 yaşında dünyadan köcmüşdü.) Eyni zamanda, kazanlıclar Moskva'ya elçi növündələrini

Enbars əmir Rast oğlunun orada imzaladığı müqavilədə də dağılıq erazilərin ilhaq edilməsinə dair maddə yox idi. Tarixçi Mixail Yuxayev yazdıqına görə, məhz rus hökuməti (bu tələbi Şahəlinin təşəbbüsü hesab edən mənbələr da mövcuddur) tərəfindən sonradan ortaya qəfil atılmış bu məsələ mövcud qarşıdurmanın enənəvi çərçivəsindən çıxarıraq Kazan üçün ərazi bütövlüyü və dövlətçiliyin qorunması uğrunda ölüm-dirim mübarizəsi rəqniyalı qaldırmışdır...

1551-ci il avqustun 14-də Kazanda böyük qurultay toplandı. Qan tökülməsinə ve ölkənin bütünlük istilə olunmasına yol vermək üçün Moskvanın tələbəri, o cümlədən de xanlığın dağılıq arazilerinin Moskva knyazlığında verilmesini tələb qəbul edildi. Kazan taxtına Qasim xanlarından Şaheli çıxarıldı. Lakin M. Xudayakovun interpretasiyasını əsas alsaq, onun vəziyyəti heç de qənaətbəxş deyildi. Kazan, həqiqətən de qazan kimi qaynayırdı. Vəziyyəti son dərəcə dramatiklaşdırılan iki əsas məsələ vardı, bunun biri, heç şübhəsiz, xanlığın dağılıq hissəsinin rusların ta-bəciliyindən keçməsi idi. Dağılıq arazilerin ruslara gəzəştə gedil-məsi hamidən əvvəl bir xan kimini Şahlinin nüfuz və mənafeyinə sarsıcı ziyan vurmış, hakimiyət məkanını daraltmış, xanlığın vergi və digər gelir mənbələrinini yaribaraya azaltmışdı. Başqa bir tərəfdən, müsəlman alşalının xristian-pravoslav carlığının hökmü altına keçməsi və Qızıl Ordanın sarhədlinin toxunulmaşlığını pozulması qədim təxəri, xanların şərəf və əxlaq kodeksinə daban-

dabana zidd idi. Şaheli biliirdi ki, kazanlılar məcburiyyət qarşısında ilhaq razılaşsalar da, vaxt keçdikcə bunulun barışmayacaq ve məsələ həllini tapmınaçaq. Həqiqətən de dağ torpaqlarının aqibatı məsəlasinə münasibət eyanlar arasındaki bütün köhnə ziddiyətləri tez bir müddədə üzü çıxarmış, fikir aylıqları sade əhaliye de sirayet etmişdi. Cəmiyyətdə heyəcan azalmaq evezinə get-gedə yüksəldi. İntiqam ve revanş aħval-ruhiyyasına köklənmiş millət qüvvələr veziyət-dən çıxış yolu axtarırdılar. Sibir bəyləri nəslindən olan emir Rastin oğulları Baybars və Embarsın başçılıq etdikləri zədəgən qruplaşmış. Şaheliye və rus sefirinə sui-qesd hazırlanıq, Noqay xanlığında yasayan Hesterxan sah-

İngiliz yetkililerin 1915 yılının şubat ayında Yedigarı (Jedigeri) taxta çıkmakla meşhördi ile faaliyyetle başlaymış, lakin çevrilmiş cedhînin üstü açılmış, rus sefiri Palestki-nin teşviqi ile teşebbüskar qar- daşlar ve daha 70 nefer xan sa- rayında ziyyâfe devet olunaraq namerdâşasına getirilirmiştir. Belâlikle, dağılıq erâzilerin qayta- rılması meselesi Kazanda hâqiqî bir millî azadılıq hêrêkâtının leyt-motivine çevrilmiştir. Şâheli bili- di ki, emir Rastîn oğlanlarının haslâtâri'îsî vârida galmayacak-

geç-tez başa çatdırılacaqdır. C
güzəştə getməsi üçün IV İvanın
yanına elçilər da göndərmiş, lakin
rus memurları onları dinləmək
belə istəməmiş, eksine, b
addım da ireli gedərək, Kazan
dakı bütün rus asırlar azad ol
nana qədər elçileri girov saxla
misdür.

Öşirlərin azad edilmesi Şahəlinin qarşısında duran ikinci müşkül məsələ idi. Moskva hakimiyyətinin dini çalar verdiyi və Kazanla münasibətlərin güşə daşkimi qiymətləndirdiyi bu məsələnin önemini yaxşı anlayan yenixan taxta çıxdığı ilk gündən rus asırınlının azad edilməsi işinə var gücü ilə girişmişdi. Vaxt az idi. Ruslar məsələnin hell edilmesi üçün ona cəmi 5 ay möhəlet vermişdilər. Əldə olan siyahıya əsasən, Şahəlinin seyi ilə 60 mindən çox rus əsir azad edilmişdi. Xanlığın har yerinə carçılardırıldı, Moskva ilə mövqavılık xristianların qul edilməsinə qadağan qoyulduğu, əşirlərin son nefərədək buraxılmayağı təqdirdə şəhərə hücumun labüb olduğu şəhəliyə cətdirilmiş, müqavimət göstərənlər cəzalandırılmışdı. Buna baxmayaraq saray əyanları və zadəganlar (əsirlər mehz onların tesərrüfatlarında qul kimi işlədildi) əşirlərin buraxılmasını xanlığın iqtisadi hayatı üçün təhlükəli deyişiklik sayır, her vasitə ilə buna mane olurdular. Moskva artıq narahızlığını gizlətmir, çar sarayında Kazan xanlığının bütövlük işığal olunması ilə barədə qızışın müzakirələr aparırlar, müxtəlif variantlar nəzərdən keçirilirdi. Artıq Şahəlinin ondan gözlenilənlərin yerinə yetirə bilecəyinə ümidi tükmək üzrə idi.

M.Xudyakovun yazdığına göre 1552-ci ilin fevralında Kazan'da daimi səfir təyin olunmuş A.F.Adaşevin telebi ilə Şaheli taxtdan çekilməyə razılıq verdi və marts 6-da 300 nəfərlilik mühafizə destesi ilə şəhərdən çıxaraq Sviyajsk gəldi. Onun yanında olan 84 bay ve mırzə ruslar tərəfindən girov götürüldü. Elə həmin gün Kazan xanlığının Rusiya birləşdirilməsi haqqında ferman elan olundu. Lakin rus təriixçisinin xüsusilə vurğuladığı kimi, Şaheli paytaxtı ruslara tevhid verməkdən imtina etmiş, bunun İslamlı bir araya siyadığını açıq şəkildə bildirmişdi (o da diq-qatəleyiq faktdır ki ki, rusların eli-ne keçmiş üç Kazan xanından yalnız Şaheli xristianlılığı qəbul etmemiş və axiret dünyasına müsəlman kimi kömçüdsüd).

Martin 7-də S.Mikulinski Kazan valisi teyin olundu. Ənənəyə görə ehali rus çarına sedaşqaq anlı içməli idi bunun üçün keçirilək təntənəli mərasim ayın 9-na teyin olunmuşdu. Lakin Oğlan Xudaykulun başçılığı altında özlərinə ilhaq fərmanı ile razılışmış kimi gösterən Kazan oszisdələri şəhərdən qərargaha həycənlər xəberlər gətirdilər. Guya Kazanın çar hakimiyətinə keçməsi xəberini qəzəbələr qarışlaşdırda salqıya avancların böyük hissəsi sa-

herdə qarşıqliq yaratmağa çalışırdı. Oğlan Xudaykul andığcə zamanı mümkün qarşılardaların önlenməsi, asayışın qorunması və mərasimin daha yaxşı təşkil olunması üçün Sviyajskda girov saxlanan bir neçə bayın şəhərə göndərilməsinin validən xahiş etdi. Əslində, bu, Kazan əsilzadeleri tərəfindən şəhərin müqavimətsiz, az qala könlülli şəkildə təhlif verilməsinin qarşısını almaq məqsədi ilə hazırlanmış planın mühüm bir hissəsi idi. Və müvəffəqiyyətdən başı gicallənmiş yeniyi vali xanlığın en nüfuzlu zadəganlarından olan Narik mirzənin oğlanları İslam, Kebek və Alikey bəyərin İvan Çeremisovun kiçik bir strelets dəstəsinin müşayiəti ilə Kazana buraxmaqla şəhərin teslim alınmasının dinc yolunu öz əli ilə bağlamış olduğunu.

Martin 7-də qala kapıları içeri daxil olan bəyərlərin arxasında bağlanan kimi şəhərde üşyan bayraqı qaldırıldı və müdafiə həzırlıqlarına başlanıldı. Əhali arasında güclü iş aparılmışdı, artıq sada kazanlılar tərəddüb etmədən kafir ruslara qarşı son nəfəslərinə qədər döyüşmək ezmə ilə silahda sarılırdılar. Bir müddətən bəri rusların qatı tərəfdarı olması ilə məşhurlaşan oğlan Çapkun Otucev'in öz sadıq bəylərindən Burnasla birlikdə şəhərə gələrək, mütəqavimət hərəkatına qoşulması və onun başına keçməsi xalqı daha da ruhlandırdı. Kazandaki streletsler, Rusiya təbəələri və onların tərəfdarları edam edildi, canisine məxsüs mütəlləfat və attributlar dağıldı. Mütəqavim liderləri (Seyid Qul-Şərif Molla, Çapkun Otucev, Alike, İsləm, Kebək Narikov qardaşları, Dərvish bəy, Noqay bəyi Zeniyet və b.) müstəqiliyin qorunmasına and içildi. Kazan xalqının çarın ilhaq fərmanını tanımayacağı bəyan olunsa da, hamı yaxşı biliirdi ki, xanlığın yaşamasını təmin etmək və etraf aləmə göstərmək üçün en mühüm şərt Çingiz soyundan layiqli bir şəxsin taxta getirilməsidir. Bu məqsədə Noqay Ordasında yaşayan Həştərxan şahzadəsi Yadiqar Məhaməddin yanına elçilər göndərildi. Çox keçmədən onun yüzlerle döyüşçüsü ilə Kazana gelib, taxta çıxmazı, gözənləndiyi kimi, əhali arasında daha böyük ruh yüksəklivinə sabab oldu.

Yadigar xanın 30 yaşı vardi. Həstərxan xanlarından Əbdürəhmanın hakimiyəti dövründə, 1542-ci ilde Rusiyaya gedərək, 8 il car ordusunda qullul etmiş, hətta 1550-ci ilde Kazana yürüşünə da iştirakçı olmuşdu. Elə hemin il de Nogay Ordasına qayıtmış ve orada məskən salmışdı. Rusların hərbi sistemi ilə yaxından tanış olan bir şahzadənin belə çətin bir veziyetdə Kazan xanlığında hükmüyyət başına keçməsi şəhərin müdafiəçilərinin qələbə özünü artırırdı. Tezliklə üç minden artıq noqayı Yadiğar xanın ordusunda döyüşmək üçün Kazana gəldi və xanlığın qoşunları rusların Kama çayı sahilindəki əsas zastavalarından birini darmadağın etdilər. Yadiğar xanın hökumətində Kazan asılızade və ruhanılları ile birlikdə noqay və Sibir bəyleri de temsil olunurdu. Vəziyyətin deyişməsi xanlığın ilhaq edilmiş dağlıq ərazisində yaşayan çuvaş və cəremislirlər de aylıtmış, onlar yenidən Kazan xanının təbəsiyinə keçmişdilər. Rusların elində yalnız Sviyajsk və ətrafi qalırdı.

N.MUSTAFA

⇒ Davamı növbəti sayda